

**H**eydər Əliyevin yenidən 1993-cü ilde həkimiyət qayıtması Azərbaycan Respublikasında yaranan ab-hava kitabxana işinə də öz müsbət təsirini göstərdi. Belə ki, muxtarlıf sahələrdə olduğu kimi, Naxçıvan Muxtar Respublikasında da kitabxanalar yenidən quruldu, kitabxana işində böyük canlanma baş verdi.



**Nəzakət Rza qızı İsmayılova**  
filologiya üzrə fəlsəfə doktoru, dosent  
Naxçıvan Dövlət Universiteti

Hər şeydən əvvəl, kitabxanaların maddi-texniki bazasının möhkəmləndirilməsi, kitabxana işinə vəsaitin ayrılması, yeni binanın tikilmesi və avadanlıqlarla təmin edilməsi, kitab fondunun yeni ədəbiyyatla dövri nəşrlərə, elmi və referativ jurnalrlara komplektləşdirilməsi kitabxananın beynəlxalq standartlar səviyyəsinə yüksəlməsinə səbəb oldu.

Azərbaycan müstəqillik əldə etdikdən sonra, keçid dövründən hər cür çətinliklərinə baxamayaraq, ümumilli lider Heydər Əliyev qarşıya qoyduğu vezifələri ardıcıl həyata keçirək, Azərbaycanda olduğu kimi, Naxçıvan MR-də də çoxsaylı ictimai teşkilatların, siyasi partiyaların, müxtəlif cəmiyyətlərin və fondların yaranmasına, səzurənin ləğv edilməsi və s. müsbət əhəmiyyət kəsb etdi. Kitabxana işində də müsbət dəyişikliklər və islahatlar başladı. Bütün sahələrdə baş verən bu dəyişikliklər, vətəndaşların informasiya təminatında, kitabxana ifnornasiya cəmiyyəti quruculuğunda, Heydər Əliyevin Respublikamıza qayğılarından sonra Azərbaycan dövlətciliyi ilə yanaşı, kitabxana işində də böyük dəyişikliklər başladı. Kitabxanalar ideoloji buxolardan azad edildi. Milli idenologianın formallaşmasında və təbliğində kitabxanalar da yaxından iştirak etdilər.

Belə ki, elm və mədəniyyət müəssisələrinə dövlət bütçesində vəsait ayırmalı yanaşı, onların dövlət mülkiyyəti, ümumxalq sərvəti kimi qorunub saxlanması haqqında qərarlar qəbul edildi. Sərəncamlar və fərمانlar imzalandı. 1995-ci il sentyabr ayının 29-da "Azərbaycan Respublikasında 1995-1998-ci illər dövlət mülkiyyətinin özəlləşdirilməsinin dövlət programının təsdiq edilməsi haqqında" Azərbaycan respublikasının Qanunu ilə bağlı fərman imzalandı. Bu fərmanın birinci bölməsində "Özəlləşdirilməsi qadağan olunan müəssisə və obyektlərin siyahisi" verilir. Yerində verilmiş bu fərmandan aydın olur ki, kitabxanalarda saxlanılan

leşen yeni dünya baxışı, yeni təfəkkür insanların dəyişməsinə səbəb olmuşdur. Ayriyayı nazirləklərin, idarə və müəssisələrin formallaşdırılmış kitabxana siyasəti öz əsas

olunan kitab, albom, elmi-kültəvi məqalə, qəzet və journal materiallarının, sənədlə filmərin, elektron daşıyıcıların qorunub saxlanması, tədqiq və təbliğ edilməsi naxçı-

sitetinin zəngin maarifçilik ənənələrinə malik olmasına Naxçıvan Muxtar Respublikasında yüksək ixtisaslı kadrların yetişdirilməsinə, elmin bütün formallaşmasına və

nin elektron daşıyıcıları və internet vasitəsi ilə yayılmasını təmin etmək, latin qrafikasında "Azərbaycan ədəbiyyatının virtual kitabxanasının yaradılması" haqqında tapşırıq-

# Heydər Əliyev və Naxçıvan MR kitabxanalarının tarixində mühüm dəyişikliklər, islahatlar...

sərvətlərin, onların binasının və sahələrinin özəlləşdirilməsi qəti qadağandır.

Beləliklə, kitabxanaların özəlləşdirilməsi, onların binalarının başqa məqsədlər üçün istifadə edilməsi ölkə Prezidentinin fərmanı ilə qadağan edildi. 1993-1999-cu illər kitabxana tarixində mühüm illər kimi yadda qaldı. 1996-ci ilde Azərbaycan Nazirlər Kabinetini "Kitabxana işi haqqında" qərar qəbul etdi. Bu qərarda kitabxana şəbəkələrini qoruyub saxlamaq və əhaliye xidmət işini yaxşılaşdırmaq üçün Azərbaycan Mədəniyyət Nazirliyinin qarşısında ciddi vəzifələr qoyulur. Bu mühüm sahələrdən biri də kitabxanaların maliyyələşməsi idi. Ölkədə hökm sürən maliyyə böhranına baxamayaraq, dövlət kitabxanalarının saxlanmasına və kitabxana işçilərinin əmək haqqının verilməsinə ayrılan vəsait qorunub saxlanıldı. Bu vəziyyət 1998-ci ilədək davam etdi. Bu ilden sonra dövlət bütçesindən kitabxanalar yeni kitablar almaq, fondunu zənginləşdirmək və belə bir vəziyyət get-gedə yaxşılaşmaga doğru irəlledi.

Ölkəmizdə özəl müəssisələrin yaradılması ilə əlaqədar olaraq yeni özəl kitabxanalar yaranmağa başlandı. Bu iş, xüsusilə təhsil sahəsində özəl təhsil, kitabxana şəbəkəsi, ali və orta ixtisas məktəblərinin kitabxana şəbəkəsi ətrafında formalşamaya başlayıb.

Müstəqillik dövründə baş verən hadisələr dövlətimizə kitabxana işi sahəsində yeni, müstəqil, demokratik siyaset yeritmək üçün şərait hazırlayıb. Beləliklə, müstəqil Azərbaycan dövlətinin kitabxana işi sahəsindən siyasetin əsasını təmin etməyi təsdiq etdi. Kitabxana işi haqqında dövlət siyasetini formallaşdırmaq üçün yeni təfəkkür tərzi ilə düşünən insanların dünya baxışlarını analiz və sintez etmek, milli mentalitetimizə, soykökümə uyğun ənənələri ortaya çıxarıb, ümumiləşdirmək əsasında hazırlanmaq zəruri idi.

Cəmiyyətin formalşamásında meydana gəlib təkmil-

prinsiplərini və vəzifələrini müəyyənəşdirirken bilavasitə dövlət siyasetinə əsaslanıb, onun mahiyyətinə uyğunlaşdırılmışdır. Dövr, zaman irəliəldikcə, bütün sahələrdə olduğu kimi, kitabxana işi də inkişaf və tərəqqi edərək, dünya təcrübəsində bəhrələnərək müasir dövrün telebatına cavab verməlidir. Müasir kitabxanalarla elektron kataloqdan istifadə çox əhəmiyyətli idi.

Araşdırıcılar gösterir Naxçıvan Muxtar Respublikasında müstəqillik illərində kitabxanalar elektron kataloqun sənəd dövriyyəsi dayanıqli və davamlı inkişafın möhkəmləndirilməsi, mövcud təcrübəyə əsaslanaraq yeni texnologiyaların, ideyaların, biliklərin müxtəlif sahələrinə tətbiq edilməsinə yönəlib. Ölkəmizin inkişafi üçün olduqca əhəmiyyətli rola malik olan bu müsbət prosesə dövlət tərəfindən diqqət artırlar, bu sahənin inkişafına xüsusi əhəmiyyət verilir. Təsadüfi deyil ki, Azərbaycanın son illər artan maliyyə imkanları ölkə rehbərliyi tərəfindən innovasiya texnologiyalarının inkişafına xidmet edən təhsil və elm sahələrinə diqqətin artırılması ilə müşahidə olunur.

Ötən illər ərzində Naxçıvan Muxtar Respublikasında da kitabxana işinə müasir standartlar səviyyəsində qurulması diqqət mərkəzində saxlanıb və muxtar respublikada kitabxanaların elektronlaşdırılması üçün məqsədönlü addımlar atılıb.

Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin "Məmməd Səid Ordubadi adına Naxçıvan Muxtar Respublikası Kitabxanasının 90 illik yubileyinin keçirilməsi haqqında" 19 aprel 2012-ci il tarixli Sərəncamı ile təsdiq olunmuş Tədbirlər Planına əsasən, Naxçıvan Muxtar Respublikası Kitabxanasının bazasında Elektron Kitabxana yaradılıb. 2012-ci il dekabrın 3-də Məmməd Səid Ordubadının 140 illiyi və ədibin adını daşıyan Naxçıvan Muxtar Respublikası Kitabxanasının 90 illik yubiley tədbirləri keçirilib, elektron kitabxanaının təqdimati olub. Elektron arxiv və elektron kitabxana sisteminin yaradılması istiqamətində növbəti addım isə Naxçıvanşunaslıq Mərkəzinin istifadəyə verilməsi olub. Naxçıvanşunaslıqda aid elde

vanşunaslıqla məşğul olan ayrıca bir mərkəzin yaradılmasını zərurətə çevirmişdi. Bu zərurət əsas götürürərək Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2011-ci il 17 fevral tarixli Sərəncamı ilə Naxçıvanşunaslıq Mərkəzi yaradılıb, mərkəz üçün ayrıca bina ayrılb və əsaslı surətdə yenidən qurulub. Mərkəz, onun kitabxanası və arxivi ən müasir informasiya avadanlığ və daşıyıcıları ilə təmin olunub, elektron kitabxana və elektron arxiv yaradılıb.

Naxçıvan Dövlət Universitetinin Elektron kitabxanası Muxtar Respublikası elmi kitabxanalar içərisində ən irəhəmli kitabxanadır. Kitabxanada aparılan yenidenqurma işləri zamanı burada müasir surətköçürme aparati, elektron informasiya köşkü, əsas və ehtiyat server quraşdırılıb, 20 oxucu yeri yaradılıb. Muxtar respublikamızda də bir elektron kitabxananın - Azərbaycan Milli Elmlər Akademiyasının Naxçıvan Bölməsinin Elektron kitabxanasının açılışı olub. Elektron kitabxananın yaradılması məqsədilə 12 terabayt yaddaşı olan əsas və ehtiyat server quraşdırılıb, 20 oxucu yeri yaradılıb. Muxtar respublikamızda də bir elektron kitabxananın - Azərbaycan Milli Elmlər Akademiyasının Naxçıvan Bölməsinin Elektron kitabxanasının açılışı olub. Elektron kitabxananın yaradılması məqsədilə 12 terabayt yaddaşı olan əsas və ehtiyat server quraşdırılıb, 20 oxucu yeri yaradılıb. Muxtar respublikamızda də bir elektron kitabxananın - Azərbaycan Milli Elmlər Akademiyasının Naxçıvan Bölməsinin Elektron kitabxanasının açılışı olub. Elektron kitabxananın yaradılması məqsədilə 12 terabayt yaddaşı olan əsas və ehtiyat server quraşdırılıb, 20 oxucu yeri yaradılıb. Muxtar respublikamızda də bir elektron kitabxananın - Azərbaycan Milli Elmlər Akademiyasının Naxçıvan Bölməsinin Elektron kitabxanasının açılışı olub. Elektron kitabxananın yaradılması məqsədilə 12 terabayt yaddaşı olan əsas və ehtiyat server quraşdırılıb, 20 oxucu yeri yaradılıb. Muxtar respublikamızda də bir elektron kitabxananın - Azərbaycan Milli Elmlər Akademiyasının Naxçıvan Bölməsinin Elektron kitabxanasının açılışı olub. Elektron kitabxananın yaradılması məqsədilə 12 terabayt yaddaşı olan əsas və ehtiyat server quraşdırılıb, 20 oxucu yeri yaradılıb. Muxtar respublikamızda də bir elektron kitabxananın - Azərbaycan Milli Elmlər Akademiyasının Naxçıvan Bölməsinin Elektron kitabxanasının açılışı olub. Elektron kitabxananın yaradılması məqsədilə 12 terabayt yaddaşı olan əsas və ehtiyat server quraşdırılıb, 20 oxucu yeri yaradılıb. Muxtar respublikamızda də bir elektron kitabxananın - Azərbaycan Milli Elmlər Akademiyasının Naxçıvan Bölməsinin Elektron kitabxanasının açılışı olub. Elektron kitabxananın yaradılması məqsədilə 12 terabayt yaddaşı olan əsas və ehtiyat server quraşdırılıb, 20 oxucu yeri yaradılıb. Muxtar respublikamızda də bir elektron kitabxananın - Azərbaycan Milli Elmlər Akademiyasının Naxçıvan Bölməsinin Elektron kitabxanasının açılışı olub. Elektron kitabxananın yaradılması məqsədilə 12 terabayt yaddaşı olan əsas və ehtiyat server quraşdırılıb, 20 oxucu yeri yaradılıb. Muxtar respublikamızda də bir elektron kitabxananın - Azərbaycan Milli Elmlər Akademiyasının Naxçıvan Bölməsinin Elektron kitabxanasının açılışı olub. Elektron kitabxananın yaradılması məqsədilə 12 terabayt yaddaşı olan əsas və ehtiyat server quraşdırılıb, 20 oxucu yeri yaradılıb. Muxtar respublikamızda də bir elektron kitabxananın - Azərbaycan Milli Elmlər Akademiyasının Naxçıvan Bölməsinin Elektron kitabxanasının açılışı olub. Elektron kitabxananın yaradılması məqsədilə 12 terabayt yaddaşı olan əsas və ehtiyat server quraşdırılıb, 20 oxucu yeri yaradılıb. Muxtar respublikamızda də bir elektron kitabxananın - Azərbaycan Milli Elmlər Akademiyasının Naxçıvan Bölməsinin Elektron kitabxanasının açılışı olub. Elektron kitabxananın yaradılması məqsədilə 12 terabayt yaddaşı olan əsas və ehtiyat server quraşdırılıb, 20 oxucu yeri yaradılıb. Muxtar respublikamızda də bir elektron kitabxananın - Azərbaycan Milli Elmlər Akademiyasının Naxçıvan Bölməsinin Elektron kitabxanasının açılışı olub. Elektron kitabxananın yaradılması məqsədilə 12 terabayt yaddaşı olan əsas və ehtiyat server quraşdırılıb, 20 oxucu yeri yaradılıb. Muxtar respublikamızda də bir elektron kitabxananın - Azərbaycan Milli Elmlər Akademiyasının Naxçıvan Bölməsinin Elektron kitabxanasının açılışı olub. Elektron kitabxananın yaradılması məqsədilə 12 terabayt yaddaşı olan əsas və ehtiyat server quraşdırılıb, 20 oxucu yeri yaradılıb. Muxtar respublikamızda də bir elektron kitabxananın - Azərbaycan Milli Elmlər Akademiyasının Naxçıvan Bölməsinin Elektron kitabxanasının açılışı olub. Elektron kitabxananın yaradılması məqsədilə 12 terabayt yaddaşı olan əsas və ehtiyat server quraşdırılıb, 20 oxucu yeri yaradılıb. Muxtar respublikamızda də bir elektron kitabxananın - Azərbaycan Milli Elmlər Akademiyasının Naxçıvan Bölməsinin Elektron kitabxanasının açılışı olub. Elektron kitabxananın yaradılması məqsədilə 12 terabayt yaddaşı olan əsas və ehtiyat server quraşdırılıb, 20 oxucu yeri yaradılıb. Muxtar respublikamızda də bir elektron kitabxananın - Azərbaycan Milli Elmlər Akademiyasının Naxçıvan Bölməsinin Elektron kitabxanasının açılışı olub. Elektron kitabxananın yaradılması məqsədilə 12 terabayt yaddaşı olan əsas və ehtiyat server quraşdırılıb, 20 oxucu yeri yaradılıb. Muxtar respublikamızda də bir elektron kitabxananın - Azərbaycan Milli Elmlər Akademiyasının Naxçıvan Bölməsinin Elektron kitabxanasının açılışı olub. Elektron kitabxananın yaradılması məqsədilə 12 terabayt yaddaşı olan əsas və ehtiyat server quraşdırılıb, 20 oxucu yeri yaradılıb. Muxtar respublikamızda də bir elektron kitabxananın - Azərbaycan Milli Elmlər Akademiyasının Naxçıvan Bölməsinin Elektron kitabxanasının açılışı olub. Elektron kitabxananın yaradılması məqsədilə 12 terabayt yaddaşı olan əsas və ehtiyat server quraşdırılıb, 20 oxucu yeri yaradılıb. Muxtar respublikamızda də bir elektron kitabxananın - Azərbaycan Milli Elmlər Akademiyasının Naxçıvan Bölməsinin Elektron kitabxanasının açılışı olub. Elektron kitabxananın yaradılması məqsədilə 12 terabayt yaddaşı olan əsas və ehtiyat server quraşdırılıb, 20 oxucu yeri yaradılıb. Muxtar respublikamızda də bir elektron kitabxananın - Azərbaycan Milli Elmlər Akademiyasının Naxçıvan Bölməsinin Elektron kitabxanasının açılışı olub. Elektron kitabxananın yaradılması məqsədilə 12 terabayt yaddaşı olan əsas və ehtiyat server quraşdırılıb, 20 oxucu yeri yaradılıb. Muxtar respublikamızda də bir elektron kitabxananın - Azərbaycan Milli Elmlər Akademiyasının Naxçıvan Bölməsinin Elektron kitabxanasının açılışı olub. Elektron kitabxananın yaradılması məqsədilə 12 terabayt yaddaşı olan əsas və ehtiyat server quraşdırılıb, 20 oxucu yeri yaradılıb. Muxtar respublikamızda də bir elektron kitabxananın - Azərbaycan Milli Elmlər Akademiyasının Naxçıvan Bölməsinin Elektron kitabxanasının açılışı olub. Elektron kitabxananın yaradılması məqsədilə 12 terabayt yaddaşı olan əsas və ehtiyat server quraşdırılıb, 20 oxucu yeri yaradılıb. Muxtar respublikamızda də bir elektron kitabxananın - Azərbaycan Milli Elmlər Akademiyasının Naxçıvan Bölməsinin Elektron kitabxanasının açılışı olub. Elektron kitabxananın yaradılması məqsədilə 12 terabayt yaddaşı olan əsas və ehtiyat server quraşdırılıb, 20 oxucu yeri yaradılıb. Muxtar respublikamızda də bir elektron kitabxananın - Azərbaycan Milli Elmlər Akademiyasının Naxçıvan Bölməsinin Elektron kitabxanasının açılışı olub. Elektron kitabxananın yaradılması məqsədilə 12 terabayt yaddaşı olan əsas və ehtiyat server quraşdırılıb, 20 oxucu yeri yaradılıb. Muxtar respublikamızda də bir elektron kitabxananın - Azərbaycan Milli Elmlər Akademiyasının Naxçıvan Bölməsinin Elektron kitabxanasının açılışı olub. Elektron kitabxananın yaradılması məqsədilə 12 terabayt yaddaşı olan əsas və ehtiyat server quraşdırılıb, 20 oxucu yeri yaradılıb. Muxtar respublikamızda də bir elektron kitabxananın - Azərbaycan Milli Elmlər Akademiyasının Naxçıvan Bölməsinin Elektron kitabxanasının açılışı olub. Elektron kitabxananın yaradılması məqsədilə 12 terabayt yaddaşı olan əsas və ehtiyat server quraşdırılıb, 20 oxucu yeri yaradılıb. Muxtar respublikamızda də bir elektron kitabxananın - Azərbaycan Milli Elmlər Akademiyasının Naxçıvan Bölməsinin Elektron kitabxanasının açılışı olub. Elektron kitabxananın yaradılması məqsədilə 12 terabayt yaddaşı olan əsas və ehtiyat server quraşdırılıb, 20 oxucu yeri yaradılıb. Muxtar respublikamızda də bir elektron kitabxananın - Azərbaycan Milli Elmlər Akademiyasının Naxçıvan Bölməsinin Elektron kitabxanasının açılışı olub. Elektron kitabxananın yaradılması məqsədilə 12 terabayt yaddaşı olan əsas və ehtiyat server quraşdırılıb, 20 oxucu yeri yarad